

UOT 94 (479.24)

XIX ƏSRİN 30-50-Cİ İLLƏRİNDƏ AZƏRBAYCANIN DÖVLƏT KƏNDİNDƏ TORPAQDAN VƏ SUDAN İSTİFADƏNİN VƏZİYYƏTİ

M.Q.ABDULLAYEV
Bakı Dövlət Universiteti
mehmanabdullayev@bsu.edu.az

XIX əsrin 30-50-ci illərində Azərbaycanın dövlət kəndlilərinin torpaqla təminatı, torpaqdan və sudan istifadə məsələləri indiyədək agrar tarixşünaslığımızda lazımi şəkildə araşdırılmamışdır. Hazırkı məqalədə rus müstəmləkəciliyi şəraitində Azərbaycanın dövlət kəndində torpaqdan və sudan istifadənin vəzüyyəti, bölgəyə xristian etiqadlı xalqların kütləvi şəkildə köçürülməsinin dövlət kəndlilərinin torpaqla təminatına təsiri, Rusyanın yarıtmaz torpaq siyaseti nəticəsində bu kəndli kateqoriyasının ağır sosial-iqtisadi vəzüyyəti müxtəlif arxiv fondlarından əldə edilən ilkin və yeni mənbələr əsasında təhlil olunmuşdur.

Açar sözlər: Azərbaycan, Rusiya imperiyası, dövlət kəndi, köçürmə siyaseti, torpaqdan istifadə, sudan istifadə

Aqrar tarixşünaslığımızda XIX əsrin 30-50-ci illərində Azərbaycanın dövlət kəndində torpaq münasibətlərinin öyrənilməsi ilə bağlı müəyyən araşdırmalar aparılmışdır. Məşhur tədqiqatçı alim Tofiq Mustafazadə arxiv fondlarından böyük zəhmət hesabına toplayıb çap etdirdiyi statistik sənədlərdə [11] və monoqrafiyasında [12] bütün Azərbaycanda deyil, yalnız Quba əyalətində XIX əsrin 30-cu illərində dövlət xəzinəsinə məxsus torpaq fondu haqqında çox qiymətli və zəngin məlumatlar toplamışdır. T.Mustafazadənin çap etdirdiyi sənədlər toplusu və həmin sənədlərin Azərbaycan Mərkəzi Dövlət Arxivində orijinal nüsxələri əsasında apardığımız hesablamalara görə 1831-ci ildə Quba əyalətində mövcud olan 290 kənddə 11399 təsərrüfat fəaliyyət göstərirdi. Bunlardan 211 kənddə 7489 kəndli təsərrüfatı dövlət xəzinəsinə məxsus idi. Quba xanlığında əkinə yararlı olan 56649 ruba (1 ruba 0.75 desyatın) torpaq sahəsinin 32169 rubası [12, 24] və yaxud 56,9 faizi dövlət xəzinəsinə məxsus idi. Quba bölgəsində siyahıya alınan 40490 nəfər kişi (qadınlarla birlikdə 81000 nəfər) əhalisindən 27 169 nəfəri və yaxud 67%-i dövlət xəzinəsinə məxsus torpaqlarda, 13321 nəfəri (qadınlarla birlikdə 26600 nəfəri) və yaxud 33%-i xüsusi sahibkarlara məxsus torpaqlarda yaşayırı [2, iş

342, v.1-407, iş 343, v.1-607, iş 344, v.1-406, iş 345, v.1-639].

Sənədlərin təhlili göstərir ki, Quba bölgəsi üzrə əkinə yararlı torpaqların ümumi həcmi 56649 rubaya çatırdı ki, bunun da 32169 rubası (56,8 %-i) dövlət xəzinəsinə, 23480 rubası (43,2%-i) ali zümrəyə məxsus idi [2, iş 342, v.1-407, iş 343, v.1-607, iş 344, v.1-406, iş 345, v.1-639]. Əkinə yararsız olan 96621 rubalıq torpaq sahəsinin 67310 rubası (69,7%-i) dövlət xəzinəsinin, 28311 rubası (30,3%-i) xüsusi sahibkarların payına düşürdü. Quba bölgəsi üzrə 21142 ruba biçimənək sahəsinin 14257 rubası (67,4%-i) dövlət xəzinəsinin, 6855 rubası (32,6%-i) xüsusi sahibkarların əlində cəmləşmişdi. Quba üzrə maldar əhalinin istifadə etdiyi otlaqların ümumi sahəsi 20406 rubaya çatırdı ki, bunun da 16616 rubası (81,4%-i) xəzinəyə, 3709 rubası və yaxud 18,6 %-i isə xüsusi sahibkarlara məxsus idi [2, iş 342, v.1-407, iş 343, v.1-607, iş 344, v.1-406, iş 345, v.1-639].

Bir qədər sonrakı dövrə, 1852-ci ilə aid statistik məlumatlara görə Şamaxı quberniyasının Şamaxı, Şuşa, Nuxa (Şəki), Bakı, Lənkəran və Dərbənd quberniyasının Quba qəzalarında qeydiyyata alınan 1874 kənd və ailə 83017 ailə yaşayırırdı. Bu ailələrdən 54799-u dövlət torpaqlarından, 28218-i isə xüsusi sahibkarlara məxsus torpaqlardan istifadə edirdi [1, iş 5, v.9-74].

Əkinə yararlı və yararsız olan torpaq sahələri, biçimənək və otlaqlarda daxil olmaqla Quba əyaləti üzrə ümumi torpaq sahəsi 192825 ruba idi. Bu qədər torpaq sahəsinin 128418 rubası (66,6%-i) əvvəl xan xəzinəsinin, xanlıq ləğv olunduqdan sonra Rusiya dövlət xəzinəsinin, 64407 rubası (33,4%-i) isə ali zümrənin ixtiyarında idi [2, iş 342, v.1-407, iş 343, v.1-607, iş 344, v.1-406, iş 345, v.1-639].

Qeyd etmək lazımdır ki, istər dövlət, istərsə də sahibkar kəndlilərinin yaşayışı, habelə vergi ödəmək imkanında olması birbaşa onların nə dərəcədə torpaqla təmin edilməsindən asılı idi. Oturaq və yarımköçmə (yaylaq-qışlaq) həyat tərzini keçirən kəndlilərin torpaqla təminatı kimi həssas məsələ ilə müstəmləkəçi orqanlar ciddi şəkildə məşğul olmur, bu məsələnin həlli illərlə uzadılırdı. Rusiyadan köçürürlüb gətirilən, yolunu azmış müxtəlif təriqətlərə yuvarlanmış bidətçi rusları belə, müsəlman-türk əhalisindən üstün tutan çar hökuməti belə köçkünlərin torpaqla təmin olunması məsələsini dərhal həll edirdi.

Cox maraqlıdır ki, Rusiya imperatoru I Nikolay tərəfindən 31 oktyabr 1830-cu ildə imzalanmış ali fərmando aztorpaqlı dövlət kəndlilərinə torpaq payı ayrılması nəzərdə tutulmuş və bu fərman maliyyə naziri tərəfindən icra üçün Qafqazın baş hakimi general qraf Paskeviçə göndərilmişdi. Baş hakim maliyyə nazirinə göndərdiyi 26 mart 1831-ci il tarixli raportunda müsəlman-türk əhalinin yaşadığı bölgələrdə çar fərmanının icrasını mümkünzsüz hesab etmiş və bunu aşağıdakı səbəblərlə izah etməyə çalışmışdı: Birincisi, müsəlman bölgələrində kameral siyahıyaalma başa çatdırılmadığı və mərzləşdirilmə işi aparılmadığından dövlət kəndlilərinin ümumi sayı və hər kəndliliyə düşən pay torpağının ölçüsü hələ də məlum deyildir; İkincisi, kəndlilərin dövlətə və ya

sahibkarlara məxsusluğu ilə bağlı iddia və mübahisələr hələ də həllini tapmayışdır; Üçüncüsü, bağ və öz təsərrüfatı olan kəndlilərin torpağa ehtiyacı ödənilmişdir; Dördüncüsü, yeni ayrılaceq torpaqlarda yeni təsərrüfat qurulması dövlət kəndliləri üçün çox ağır olardı [9, iş 2657,v.3-5, iş 3783,v.1-5; 6, iş 36,v.1-3; 7, dok.61,c.51]. Baş hakimin bu izahatından razı qalan Rusyanın maliyyə naziri ehtiyac və zərurət olarsa, yerli qaydalara uyğun şəkildə aztorpaqlı dövlət kəndlilərinə torpaq payı ayırmayı qraf Paskeviç tövsiyə etmişdi. Ali çar fərmanının yerinə yetirilməsinə mane olan baş hakim qraf Paskeviç vəziyyəti getdikcə ağırlaşan və hökumətin gördüyü tədbirlər nəticəsində daha çox pulla tələb edilən vergilərin ağırlığına tab gətirə bilməyən aztorpaqlı və torpaqsız dövlət kəndlilərinin sosial-iqtisadi durumunun yüngülləşdirilməsi ilə ciddi şəkildə məşğul olmaq əvəzinə, bölgəyə köçürülməcək xristian əhalinin yerləşdirilməsi üçün ciddi-cəhdətə torpaq axtarışına çıxmışdı. Onun göstərişi ilə XIX əsrin 30-cu illərinin əvvəllərində Cənubi Qafqazda, xüsusilə Azərbaycanın Gəncə, Şirvan, Qazax və Şəmşəddil bölgələrində köçürmə fondu üçün 5900-ə yaxın ailənin (30 min nəfərin) yerləşdirilməsi üçün boş torpaqlar müəyyən edilmişdi [9, iş 2670,v.46-50, iş 2676,v.1-25, iş 2968,v.14-17, iş 3198,v.2-15].

Rusyanın mərkəzi quberniyalarında yaşayan təriqətçi və bidətçi xristian əhalini rəsmi provoslav məzhəbi üçün böyük təhlükə sayan I Nikolay onların Cənubi Qafqaza zorla köçürülməsi ilə bağlı 1830-cu il oktyabrın 20-də və 1831-ci il yanvar ayının 21-də iki fərman vermişdi. Çar eyni zamanda 1842-ci ilin dekabrın 14-də Dövlət Əmlakları Nazırılıyi tərəfindən təriqətçi əhalinin köçürülməsi ilə bağlı hazırlanan qayda və təlimatları da təsdiq etmişdi [4, iş 303,v.2; 13, iş 79,v.43,46,59]. 1830-1831-ci illərdə çar fərمانları veriləndən sonrakı dörd il ərzində Azərbaycanın Qarabağ və Şirvan bölgələrində 504 təriqətçi ailə və yaxud 1296 kişi, 1226 qadın, cəmi 2522 nəfər köçürülrək yaşayış yeri və torpaqla təmin olunmuşdu. Qarabağa köçürürlən 30 təriqətçi duxobor ailəsinə yerləşmək üçün 160 desyatın, taxıl əkinini və otlaq yeri kimi isə fantastik ölçüdə -1000 desyatın torpaq sahəsi verilmişdi. Köçkünlər yerli əhalinin hesabına torpaqla yanaşı, ərzaq məhsullar ilə də təmin olunurdular [9, iş 2935, v.87-89; 13, iş 79,v.46-50; 10]. Rus hökumətinin bu ikiqat zülm siyasəti heç şübhəsiz, Azərbaycan kəndliləri içərisində ciddi nərazılıq yaradırdı.

Azərbaycanın Şirvan bölgəsinə köçürülüb gətirilən bidətçi molakanların yerləşdirilməsi üçün qabaqcadan boş xəzinə torpaqları ayıran rus hakimiyyət orqanları bir çox hallarda yerli əhalinin xüsusi torpaqlarını, qışlaq və yaylaqlarını bu məqsədlə əllərindən almaqdan çəkinmirdi. Arxiv sənədinə görə Şirvan qəzasının 200 həyətdən ibarət min nəfərdən çox kəndlilin yaşadığı Xalaç köçünün (elinin) sakinləri 1841-ci ildə Qafqazın rəsmi orqanlarına şikayət məktubu göndərərək bildirirdilər ki, onlara məxsus əkinəyalarlı torpaqlar Rusiyadan gətirilən Xilqimilminski molakanlarına verildiyinə görə xəzinənin çəltik əkinləri məhv olunmuşdur. Bunu nəzərə alaraq Qaracalı kəndində boş qalmış əkinəyalarlı torpaqların onlara ayrılması xahiş edildilər [4, iş 15, v.1]. Çox maraqlıdır ki, molakanlar bölgəyə gələr-gelməz torpaqları əllərindən alınmış

Xalaç sakinlerinin şikayet ərizəsi Qafqazın inzibati orqanları arasında 2 il ərzində gedib-gələndən sonra nəhayət, 1843-cü il avqust ayının 20-də Dövlət Əmlakları üzrə Xəzər Palatası Xalaç elinin oturaq həyata keçirilməsi, Qaracalıdakı 100 tağarlıq (300 desyatın) çəltik əkinlərinin onların ixtiyarına verilməsi və onlardan dövlət kəndlisi kimi torpaqdan istifadəyə görə vergi tələb olunması haqqında sərəncam vermişdi. Bu sərəncam 1844-cü ildə həyəta keçirilmişdi [4, iş 15,v.7-8,11-12].

Şirvan qəzasının Qəbirstan nahiyəsinin Ərəb Şahverdibəy, Böyük Təhlə, Ərəb Cəbirli, Ərəb Qədimli ellərinin sakinləri 1843-cü ilin oktyabrın 14-də Dövlət Əmlakları üzrə Xəzər Palatasına ərəb əlibəsi ilə türk dilində göndərdikləri şikayət ərazisində onların torpağa kəskin şəkildə ehtiyacları olduğu halda, onlardan alınıb Rusyanın mərkəzi quberniyalarından köçürüllüb gətirilmiş təriqətçi molakanlara verilmiş əkin və otlaq yerlərinin geri qaytarılmasını tələb edirdilər [4, iş 112,v.1-4]. Qəribə də olsa, kəndlilərin şikayət ərizəsinə çox qısa müddətdə, bir həftə ərzində baxaraq rədd edən Dövlət Əmlakları üzrə Xəzər Palatası 1843-cü il oktyabrın 21-də məsələ ilə bağlı aşağıdakı məzmunda cavab göndərmişdi: 1.Təriqətçi molakanların artıq həmin torpaqlarda məskunlaşması əsas götürülməli; 2.Həmin kənd sakinlərinin az torpaqlı olub-olmaması hökumətə məlum deyildir. 3.Həmin ellərin sakinləri əllərində nə varsa, onunla da kifayətlənsinlər [4, iş 32,v.5-5arx.].

1842-ci ilə aid sənəddə Rusyanın müxtəlif quberniyalarından, xüsusilə Yenisey quberniyasından təriqətçi rusların zorla köçürüllüb, Azərbaycanın Lənkəran bölgəsində-Talış qəzasında yerləşdirilməsindən bəhs edilir. Maraqlı cəhət ondadır ki, bu bölgəyə gətirilən təriqətçi ruslar Xəzər Palatasına müraciətlərində onların Göytəpə arxi ətrafındaki gözəl iqlimli məhsuldar torpaqlarda yerləşdirilməsini xahiş edir və burada ev tikmək, təsərrüfatla və ilk növbədə, taxılçılıqla məşğul olmaq istədiklərini bildirdilər [4, iş 333,v.1-2].

Xəzər Palatasının Qafqaz üzrə köçkünlərin yerləşdirilməsi komissiyasına 25 yanvar 1850-ci ildə göndərdiyi məktubun məzmununda aydın olur ki, 20 il ərzində hər il 50-dən çox rus təriqətçi ailəsinin gəldiyi tək bir Şamaxı quberniyasında onların bu bölgədə məskunlaşdırılması və köçkünlərə ev şəraiti yaradılması üçün Rusiya dövləti tərəfindən bir qəpik belə xərclənməmişdi. Hələ üstəlik Xəzər Palatası və Şamaxı qubernatoru həyasızcasına Qafqaz canişininə bu məsələnin həlli üçün hər hansı bir vəsaitin ayrılmamasına ehtiyacın olmadığını bildirirdilər [4, iş 315,v.2-4 arx.]. Bu sənəd aydın şəkildə göstərir ki, rus təriqətçilərinin Azərbaycanda məskunlaşdırılması hökumətə demək olar ki, havayı başa gəlirdi. Təbii ki, bütün bu xərclər torpaq ehtiyacının ödənilməsi tələbi hökumət tərəfindən çox vaxt yerinə yetirilməyən, bu ölkənin əsil sahibləri olan, çoxsaylı natural və pul vergilərinin ağırlığında əzilən yerli dövlət və sahibkar kəndlilərinin hesabına ödənilirdi.

Müstəmləkəçi orqanlar rus təriqətçilərinin yerləşdirilməsi zamanı “hərada boş torpaq var, orada” prinsipi ilə hərəkət etdiyindən demoqrafik baxımdan böyük artım potensialına malik olan Azərbaycan kəndlilərinin gələcək prespek-

tivi haqqında qətiyyən düşünmürdü. Məsələn, Şamaxı qəzasının Lahic nahiyyəsində dövlətə məxsus Ruşan kəndinin sakinləri 1846-cı ildə qəza rəisinə gəndərdikləri şikayət ərizəsində bildirirdilər ki, onların kəndindəki bütün boş torpaqlar hələ 1836-cı ildə Topçu molakanlarına verilsə də, ruşanlılar indiyədək əkinəyararlı torpaqlara ehtiyacları haqqında rus hökumətinə müraciət etməyiblər. İndi isə Topçu molakanları Tiflis quberniyasının Lori düzünə köçürüldük'lərindən onlardan qalan boş torpaqların Ruşan kənd sakinləri üçün ayrılmاسını xahiş edirlər [4, iş 260,v.1]. Qəza rəisinin bu məsələ ilə bağlı Dövlət Əmlakları üzrə Xəzər Palatasına göndərdiyi 10 iyul 1846-cı il raportunda Ruşan kəndində dövlətə məxsus 30 kəndli həyətinin və yaxud 148 nəfər kişinin sərəncamında 500 desyatın taxıl əkinin üçün yararlı torpaq olduğu, Topçu molakanlarından 250 desyatınə yaxın əkinəyararlı torpaq sahəsinin qaldığı bildirilirdi. Ruşan kənd sakinlərinin 1848-ci il oktyabrın 5-də bu məsələ ilə bağlı ikinci müraciətindən sonra nəhayət, 1848-ci il oktyabrın 14-də Dövlət Əmlakları üzrə Şamaxı Palatasi molakanlardan qalan boş torpaqların “müvəqqəti” olaraq onların istifadəsinə verilməsi haqqında qərar qəbul etmişdi [4, iş 260,v.1 arx. 5 arx.10]. Bu sənəd rus müstəmləkəçi rejimi şəraitində Azərbaycan dövlət kəndlisinin necə ağır vəziyyətdə yaşıdığını göstərir. Əvvəlcə əllərindən alınmış torpaqların belə onlara iki il uzadılandan sonra müvəqqəti olaraq yalnız istifadə üçün verilməsi bunu əyani şəkildə sübut edir. Eyni zamanda əgər 1846-cı ildə bu kənddə hər kişi kəndliyə 3,4 desyatın torpaq payı düşürdüsə, indi isə bu rəqəm 5 desyatindən bir qədər çox idi.

Müstəmləkəçi orqanlar bəzi hallarda dövlət xəzinəsinin gəlirlərini artırmaq üçün xəzinə sakinlərinin torpaqla bağlı bəzi müraciətlərini müsbət həll etməyə məcbur olurdu. Şamaxı qəzasının Lahic nahiyyəsinin 158 nəfər kişi əhalisinə malik olub, dəmirçiliklə və qaba yun emalı ilə məşğul olan və 6.5 tağar ölçüdə əkinəyararlı torpaq sahəsində istifadə edən Zarat kəndinin sakinləri 1846-cı ildə hökumətə müraciətlərində bildirirdilər ki, taxıl məhsullarını pulla satın aldıqlarından və çox kasib yaşıdlıqlarından istehsal etdikləri məhsula görə dövlət vergilərini böyük çətinliklə ödəyə bilirlər. Bunu nəzərə alıb, Abiyaylaq adlanan ərazidə xəzinəyə məxsus olan torpaqların əkin yeri kimi onlara verilməsini xahiş edirlər. Əvəzində həmin torpaqlarda taxılçılıqla məşğul olub, əldə etdikləri məhsulun onda birini xəzinəyə ödəməyə razıdırırlar [4, iş 266,v.1-3]. Qəza və nahiyyə rəislərinin bu məsələ ilə bağlı yuxarı instansiyalara göndərdikləri iki raportun məzmunundan aydın olur ki, Abiyaylaqdakı 30 tağar (1 tağar 3 desyatınə bərabər idi, yəni 90 desyatın) əkin yerinin Qocayevə iltizama verilməsindən hər il xəzinə 51 gümüş manat gəlir götüründü. Həmin yaylaqda yerləşən və 100 desyatın sahəyə malik olan Lələ Əhmədli elini iltizama götürən Afanasi Lalayev hər il iltizam haqqı olaraq 10 gümüş manat gəlir əldə edirdi. Buna baxmayaraq 100 desyatın sahəsi olan Lələ Əhmədli elinin Zarat sakinlərinə verilməsi məqsədə uyğun hesab edilmişdi [4, iş 266,v.6-6 arx.]. Bu təklif əsasında Zaqafqaziya diyarı Baş İdarə Şurası 1847-ci il 17 iyulda Abiyaylaqdakı adı çəkilən 100 desyatınlik torpaq sahəsinin iltizamçıdan geri

alınması, ona əvəzində başqa yer təklif olunması və həmin torpağın malcəhət vergisi ödəmək şərti ilə Zarat sakinlərinin “istifadəsinə verilməsi” haqqında qərar qəbul olunmuşdu [4, iş 266,v.13-14]. Onu da qeyd etmək lazımdır ki, 148 iş qabiliyyəti olan 15 yaşına çatan kişi üçün 100 desyatın torpaq sahəsi normal təsərrüfat qurmaq üçün kifayət deyildi.

Quba qəzasının Həsənqala xəzinə kəndlərinin aztorpaqlı olmaları ilə bağlı ərizəsi əsasında Qafqaz canişinin Xəzər vilayəti idarəsinin rəisi 12 iyul 1846-ci ildə həmin kəndin torpağa ehtiyacı olan bütün sakinlərinin digər dövlət kəndliləri ilə eyni miqdarda torpaq sahəsi ilə təmin edilməsi haqqında qərar qəbul etmişdi [3, iş 33,v.6-7].

Şamaxı qəzasının Lahic nahiyyəsinin Mican kəndinin sakinlərinin əlindən alınan torpaqlarda molakanlar üçün Surxov adlanan rus kəndi salınmışdı. Rus təriqətçiləri üçün ayrılmış həmin torpaq sahəsi 300 desyatınə çatırıldı. Başqa bir sənəddə 936 desyatın olduğu göstərilir. Həmin torpaqlar məşəlik ərazidə yerləşdiyindən əkinçilik üçün yararsız olması səbəbindən 1847-ci ildə rus köçkünləri üçün Qafdarən adlı yeni rus məskəni salınmışdı. Mican kəndinin 35 sakininin “məlum olmayan səbəblərdən onların əlindən almıb molakanlara verilən” torpaqların geri qaytarılması haqqında “acizanə xahişinə” Dövlət Əmlakları üzrə Şamaxı Palatası müsbət cavab vermişdi. Mican kənd sakinlərinə dövlət xəzinəsinə malcəhət ödəmək şərti ilə molakanlardan boşaldılmış həmin torpaqlardan istifadə hüququ verilmişdi [5, iş 21,v.1-5]. Sənəddən göründüyü kimi, Mican sakinlərinin torpaqları onlara sahiblik deyil, istifadə hüququ ilə qaytarılmışdı.

XIX əsrin 30-50-ci illərində Azərbaycanın dövlət kəndində rus dövləti xəzinəyə məxsus sakinlərin lazımı ölçüdə torpaq sahəsi ilə təmin edilməsi məsəlesi ilə demək olar, ciddi şəkildə və axıradək məşğul olmurdu. Əldə olan sənədlər isə bu kateqoriyadan olan kəndlilərin böyük hissəsinin aztorpaqlı olduğunu ortaya çıxarırlar. Məsələn, Şirvan qəzasının Lahic nahiyyəsində xəzinəyə məxsus olub, 64 evdən ibarət Aqan kəndinin cəmi 40 tağar ölçüdə torpaq sahəsi var idi. Həmin torpaqların cəmi 25 tağarı (75 desyatini) əkinə yararlı idi. Hər həyətdə hətta azı iki 15 yaşına çatmış kişisinin (çox zaman üç 15 yaşına çatan kişi) yaşadığı nəzərə alınarsa, 128 nəfər kişi kəndliliyə təxminən 0.6 desyatın torpaq sahəsi düşürdü [4, iş 146.v.1-2]. Heç də təsadüfi deyil ki, Aqan kənd sakinlərinin 25 il əvvəl Şirvan hakimi Mustafa xanın dövründə İsmayıllı bəy tərəfindən onların əllərindən alınmış, İsmayıllı bəydən isə müsadirə edilərək xəzinənin ixtiyarına keçmiş, 40 tağar sahəyə malik Çırağan yaylağı ilə bağlı 1844-cü ildə qaldırıqları iddia ərizəsinə rus hakimiyyət orqanları diqqətlə yanaşmışdılar. 2755 qoyunun otarıldığı Çırağan yaylağı eli 31 manat 41 qəpiyə Qocayevə iltizama verilsə də, Dövlət Əmlakları üzrə Xəzər Palatasının müsbət rəyi əsasında Zaqqafqaziya Diyarının Baş İdarə Şurası 1845-ci il martın 29-da həmin yaylağın iltizamdan çıxarılması və yaylaqdakı 40 tağar ölçüdə (120 desyatın) torpaq sahəsinin Aqan xəzinə kəndliləri üçün ayrılması haqqında sərəncam vermişdi [4, iş 146,v.2,4-4 arx.,13-13 arx.]. Həmin xəzinə kəndlilə-

rinin dövlətə yeni ayrılmış torpaqlara görə ödyəcəyi vergilərdən iltizamla müqayisədə daha çox gəlir götürmək məqsədi ilə atılan bu addım da Aqan kəndlilərinin torpaq ehtiyacını tam şəkildə ödəyə bilməzdi. Çünkü ən yaxşı halda indi 15 yaşına çatmış hər kişi kəndli 0.6 desyatın əvəzinə, 1.5 desyatın torpaq sahəsi ilə təmin olunmuşdu.

XIX əsrin 40-cı illərində Azərbaycanın müxtəlif bölgələrindən, xüsusilə Quba qəzasından dövlət kəndlilərinin mövcud ağır vergi sistemi şəraitində onların kifayət qədər torpaqla təmin olunmaması ilə bağlı ərizə və şikayətlərinin çoxalması rus hökumətinə narahat etməyə başlamışdı. Dərbənd quberniya idarəsinə Quba qəzasının müxtəlif dövlət kənd sakinlərindən daxil olan şikayət ərizələrində hökumət qarşısında onların torpaqla təminatı ilə bağlı aşağıdakı məsələlər qaldırılmışdı: 1.Xəzinə sakinlərinin taxıl əkinin üçün kifayət qədər torpağa malik olmaması və onlara xəzinə otlaq yerləri hesabına torpaq ayrılması; 2.Bir kənddən digərinə verilən torpaqların geri qaytarılması; 3.Müxtəlif dövlət idarələrinin ehtiyacı üçün alınmış torpaqların əvəzinə torpaq ayrılması; 4.Dövlət kəndlərində mövcud torpaq mübahisələrinin həll edilməsi [5, iş 4,v.14].

Bütün bu sadalanan məsələlər Şamaxı qəzasındaki dövlət kəndliləri üçün də səciyyəvi idi. Hələ üstəlik bölgədə rus təriqətçilərinin yerləşdirilməsi xəzinə kəndlilərinin torpaq azlığının səbəbləri içərisində ön sıraya keçmişdi. Şamaxı qəza rəsinin Dövlət Əmlakları üzrə Şamaxı Palatasına 1849-cu ildə göndərdiyi raportda bu açıq şəkildə belə etiraf olunurdu: "Rus köçkünlərinin yerləşdirilməsi üçün böyük miqdarda torpaqların ayrılması nəticəsində aztorpaqlı dövlət sakinlərinə vermək üçün bölgədə demək olar ki, boş torpaq qalmamışdır" [5, iş 30,v.16 arx.].

Dərbənd qubernatorunun Quba qəzasının aztorpaqlı dövlət kəndliləri ilə bağlı Yelizavetpol qəzasının torpaqölçən məməruna 7 noyabr 1849-cu ildə verdiyi sərəncam bu məsələ ilə bağlı bir sıra yeni cəhətləri üzə çıxarıır. Qubernator həmin kəndlilərin təkcə otlaq yerləri hesabına deyil, torpağı normadan çox olan kəndlərdən torpaq sahəsi kəsib götürmək yolu ilə təmin etməyi və bu zaman kənd və otlaq sahələrinin dəqiq planını çəkməyi xüsusi olaraq tapşırılmışdı [5, iş 4.v.14 arx.].

Dərbənd qubernatoru 1842-ci ildə qəbul edilmiş Qərarlar toplusunun 12-ci cildinin xəzinə kəndlilərinin rifahının təmin olunmasını nəzərdə tutan 10-cu maddəsinin birinci bəndinə əsaslanaraq belə bir göstəriş vermişdi ki, hansı dövlət kəndində adambaşına 8 desyatindən artıq torpaq sahəsi düşürsə, həmin torpaqlar kəsilərək götürülüb ehtiyacı olan xəzinə sakinlərinin ixtiyarına verilsin [5, iş 4,v.14 arx.]. Bu sənədin əhəmiyyəti ondadır ki, dövlət kəndlərində 15 yaşına çatmış hər bir kişi kəndlinin istifadə etməli olduğu torpağın maksimum həddinin 8 desyatın həcmində məhdudlaşdırıldığını göstərir. Lakin yuxarıda dövlət kəndlərinin hər nəfərə düşən torpaq payının ölçüsü ilə bağlı gətirdiyimiz rəqəmlərin (0.6-3,4-5 desyatın) 8 desyatınlık normadan dəfələrlə az olduğunu aydın şəkildə üzə çıxarıır.

Quba qəzasının xəzinəyə məxsus Cimili kəndinin sakinlərinin onlardan

alınmış Kiçik Qışlaq torpağının əvəzində son 30 il ərzində taxıl əkərək dövlətə vergi ödədikləri Qazaxlı Qışlaq torpağının onlara verilməsi ilə bağlı 1844-cü ildə göndərdikləri şikayət ərizəsindən aydın olur ki, 64-ü vergi ödəyən, 10-u vergi ödəməyən 74 həyətdən ibarət Cimili kəndi cəmi 48 desyatın yararlı torpaq sahəsinə malik idi. Qazaxlı Qışlağının Lazarevə ildə 70 gümüş manata iltizama verildiyi və həmin torpağın Cimili kəndindən çox uzaqda-7 vertlik məsafədə olması, Qışlağa bitişik olan Qazaxlı və Kamanlı kənd sakinlərinin də torpağa ehtiyaclarının olmasını əsas gətirən hakimiyyət orqanları nəhayət 3 ildən sonra, 1847-ci ildə Cimili kəndinin ətrafindakı xəzinə torpaqları hesabına onların xahişinin yerinə yetirilməsini mümkün hesab etmişdi [5, iş 4, v.7-7 arx.].

Azərbaycanın dövlət kəndlərinin sosial-iqtisadi vəziyyəti onların torpaqla nə dərəcədə təmin edilməsindən və əkin sahələrinin, təsərrüfatlarının su ilə təchiz olunmasından asılı idi. XIX əsrin 40-50-ci illərində dövlət kəndləri hər iki məsələ ilə bağlı ciddi problemlərlə qarşılaşırıldılar. Həmin problemləri həll etməli olan rus müstəmləkə orqanlarını vergilərin yiğilması və mükəlləfiyyətlərin yerinə yetirilməsi və xəzinənin doldurulması daha çox maraqlandırdığından bu məsələlərin həllinə ciddi şəkildə fikir vermirdilər. Belə məsələlər bəzən həll edilir, bir çox hallarda həllini tapmir, ya yarımcıq həll olunur, ya da müxtəlif bəhanələrlə təxirə salınırdı. Hökumətin yeni vergi sisteminin tətbiq edilməsi ilə bağlı layihələrinin ciddi müzakirə olunduğu XIX əsrin 40-50-ci illərinin əvvəllərində dövlət kəndlərinin torpaq və su məsələsi üzrə ərizə və şikayətlərinin sayı durmadan artırdı. Bu məsələ ilə bağlı arxiv fondlarından secdiyimiz bir neçə sənədə diqqət yetirək: Şamaxı quberniyasının Ərəş nahiyyəsinin Şəmsabad kəndinin dövlət kəndlilərinin 1849-cu ildə ehtiyacları olduğu üçün onlara əkinəyararlı torpaqların ayrılması haqqındaki xahişi yerinə yetirilməmiş, məsələ araşdırıllarkən xəzinə sakinlərinin bir torpaqdan başqasına keçmək hüququ xüsusi komissiyanın qərarı ilə tanınsa da, 1851-ci ildə iş arxivə göndərildi [5, iş 142, v.1-7]. Yenə həmin quberniyanın torpaqları əlindən alınıb, rus təriqətçilərinə verilən xəzinəyə məxsus Cabanı kəndinin sakinlərinin 1849-cu ildə rus hökumətinə göndərdiyi müraciəti müsbət qarşılayan Dövlət Əmlakları üzrə Şamaxı Palatası 1850-ci ildə onlara həmin kənddə taxıl əkmək üçün yararlı olan başqa bir boş torpaq sahəsinin ayrılması haqqında qərar vermişdi [5, iş 147, v.1-6]. Hökumətin dövlət kəndliləri ilə bağlı belə bir qərarı əslində müsbət addım kimi qiymətləndirilməlidir. Lakin belə bir sual yaranır: niyə görə rus hökuməti rus köçkünlərini Cabanıdakı boş torpaqlarda məskunlaşdırılmamış və bu kimsəsiz Cabanı sakinlərini torpaqsız qoymaqla hansı məqsədi güdmüşdür? Heç şübhəsiz milli və dini ayrı-seçkililik mövqeyində çıxış edən rus hökuməti “öz doğma” əhalisini bu yolla yerli sakinlərin hesabına hazır əkin sahələri və işlək təsərrüfatla təmin etmək məqsədini həyətə keçirmişdi. Eyni vəziyyətlə Lənkəran nahiyyəsinin dövlətə məxsus sakinləri də qarşılaşmışdılar. Lənkəran yaxınlığında onlara məxsus torpaqlarda məskunlaşdırılan rus köçkünlərindən ibarət Oxlovka kəndi salınmışdı. Bu rus məskənində yaşayan molakan və subbotniklərin əkin və bostanları o dərəcədə inkişaf etdirilərək genişləndirilmişdi

ki, azərbaycanlı kəndlilərin becərdiyi çəltik əkinlərinə dək gəlib çatmışdı. Bol sulu yerdə salınan və azərbaycanlılara məxsus olan çəltik əkinlərini gəlmə rusların sağlamlığı üçün təhlükəli hesab edən hökumət orqanları azərbaycanlılara bundan sonra həmin ərazidə çəltik əkməyi qadağan etmişdi. Maraqlıdır ki, 1849-cu ildə xəzinəyə məxsus yerli sakinlərə yeni torpaq sahəsi ayrılsa da, çəltiyin yalnız su ilə becərilməsini nəzərə almayan hökumət yeni əkin yerlərinə suvarma arxı çəkilməsinə qadağa qoymuşdu. Nəticədə çəltik əkinləri yanmış və kəndlilərin çəkdiyi xərclər boşა getmişdi [5, iş 166,v.6-7,16-17,21-22]. Məsələni araşdırın hərbi qubernator 1850-ci il noyabrın 9-da Lənkəran çəltikçi dövlət kəndlilərinə eyni ölçüdə suvarılan torpaq sahəsi ayrılması haqqında qərar vermişdi. Maraqlıdır ki, qərarda kəndlilərə dəyən ziyanın dövlət tərəfindən ödənilməyəcəyi qəti şəkildə vurğulanırdı [5, iş 166,v.23-23 arx.,27-28 arx.]. 1849-cu ildə Şamaxı qəzasının dövlətə məxsus olub, 40 həyətdən ibarət Zarat kəndinin taxıl əkmək və mal-qaranı otarmaq üçün onlara torpaq ayrılması haqqında Dövlət Əmlakları üzrə Şamaxı Palatasına göndərdikləri ərizə təmin edilməmişdi [5, iş 163,v.1-2 arx.,7-8,10 arx.].

1849-cu ildə Şamaxı qəzasının Lahic kəndinin sakinlərinin onlara taxıl əkmək üçün torpaq sahəsi ayrılması haqqındaki xahişi də lahicilərin sənətkarlıqla məşğul olması və diydək bütün torpaqların ölçüsünü dəqiq şəkildə müəyyən olunmaması əsas gətirilərək rus hökuməti tərəfindən rədd edilmişdi [5, iş 175,v.1-3].

Yarimköçəri həyat tərzi keçirən əkinçilikdən daha çox maldarlıqla məşğul olan el (köç) sakinləri də öz iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq üçün onlara əkinəyarlar torpaqlar ayrılmazı və tam oturaq həyat sürmələrinə icazə verilməsi xahişi ilə rus hökumətinə tez-tez müraciətlər göndərirdilər. Məsələn, Şamaxı qəzasının 33 həyətdən ibarət olan Qaraimanlı elinin maldarlıqla məşğul olan sakinləri tam oturaq həyata keçmək üçün onlara əkinçiliyə yararlı torpaq sahəsi ayrılmazı haqqında rus hökumətinə 1850-ci ildə ərizə ilə müraciət etmişdilər. Hökumət qəsdən onlara Şamaxıda deyil, Lənkəran qəzasında yerləşən Muğan ərazisində torpaq sahəsi ayırmağın mümkün olduğunu bildirmişdi. Lakin Qaraimanlı elinin sakinləri, hətta əbədi olaraq yarımköçəri həyat sürməyi başqa qəzaya köçüb oturaq yaşamaqdan üstün tutmuş və hökumətin bu təklifini qəti şəkildə rədd etmişdilər [5, iş 158,v.1-2,5-5 arx.].

Yenə həmin qəzanın 50 ailədən ibarət olan Ərəb Şahverdi köçünün sakinləri oturaq həyata keçib, taxılçılıqla məşğul olmaq üçün onlara Cənnətoba qışlağının verilməsi ilə bağlı 1849-cu ildə rus hökumətinə ərizə göndərmişdilər. Bir il ərzində yazışmalar aparan və xahişi rədd etmək üçün əsaslı səbəblər axtaran müstəmləkəçi orqanlarının “köməyinə” 1850-ci ildə baş vermiş təbii fəlakət gəlmişdi. Qarasu çayından gələn sel nəticəsində Cənnətoba suyun altında qalmış və bununla da məsələ “həll” olunmuşdu. Ərəb Şahverdi sakinləri tamamilə oturaq həyat tərzinə keçməkdən imtina etmişdilər [5, iş 177,v.1-4].

Arxiv fondundan seçdiyimiz sənədlərdə rus müstəmləkə rejiminin Azərbaycan kəndinə faciəvi nəticələrə səbəb olan necə bir sosial-iqtisadi bəla

götirdiyini aydın şekilde nümayiş etdirir. 1828-1830-cu illerdə Qacarlar və Osmanlı dövlətlərindən 130 min nəfərə yaxın xristian erməni əhalisini köçürüb götürərək Azərbaycanın Qarabağ, İrəvan, Naxçıvan, Şirvan və başqa bölgələrində yerləşdirən rus hökuməti köçkünlər üçün dövlətə məxsus nə az, nə çox - 200 min desyatın torpaq ayırmış və üstəlik azərbaycanlı xüsusi sahibkarlardan 2 milyon manat dəyərində torpaq satın alaraq ermənilərin ixtiyarına vermişdi [14, 59-61]. Rus və erməni köçürmələri Azərbaycanın bütün bölgələrində həm etnik, həm də sosial problemlər yaradırdı. Bu proses Azərbaycan kəndində torpaq məsələsini getdikcə daha çox kəskinləşdirirdi. Arxiv sənədlərində İrəvan, Qarabağ, Zəngəzur, Şirvan bölgələrinə aid bununla bağlı kifayət qədər məlumatlara rast gəlinir [5, iş 169,v.7-28, iş 95,v.62, iş 111,v 1-9, iş 198,v.1-1 arx.].

Rus hökuməti tərəfindən Şamaxı bölgəsinə köçürülmən erməni əhalisinin məskunlaşdırıldığı Mədrəsə dövlət kəndi 104 həyətdən ibarət idi. Mədrəsə kəndinin erməni kəndliləri 1850-ci ildə qəza rəisinə və qubernatora deyil, birbaşa Qafqaz canişini knyaz Mixail Vorontsova müraciət edərək Şamaxı qəzasının Dərəsalqan kəndindəki xəzinə torpaqlarının onların buna ehtiyacını nəzərə alaraq mədrəsəlilər üçün ayrılmاسını xahiş etmişdilər. Mədrəsə erməniləri bu torpağa gəlmə olduqlarını unudaraq məktubda həyasızlıqla onlara verilməsini istədikləri Dərəsalqan köçünün (el) sakınlarını daimi yaşayış yeri olmayan gəlmə əhali kimi təqdim etmişdilər. Halbuki bu əhali və onların ata-babaları daima bu torpaqda yaşayaraq yaylaq-qışlaq maldarlığı ilə məşğul olmuşdular [5, iş 203,v.1-2]. Çox maraqlıdır ki, mədrəsəlilərin müraciəti hökumət orqanları tərəfindən araşdırıllarkən erməni fitnəkarlığı çılpاقlığı ilə üzə çıxmış və bu vəziyyət hətta rus məmurlarını da təccübələndirmişdi. Erməni şikayətinə tez və həssas yanaşan hökumət araştırma zamanı aşağıdakları müəyyən etmişdi: 1. Kənd 104 deyil, 234 həyətdən ibarətdir. 2.Əhalinin iki dəfədən çox artması son bir neçə ildə baş vermişdir. 3.Belə kəskin artımın səbəbi Mədrəsə ermənilərinin dövlətə məxsus ictimai torpaqları başqa bölgələrdən gələn digər zümrələrin nümayəndələrinə, təbii ki, varlı şəxslərə satması ilə bağlıdır. 4.Kəndin kasib təbəqəsinin içərisində torpaq qitliğinin əsas səbəbi torpaqların böyük hissəsinin kəndin varlı sakınları və Bəylər bəy Xaçanov tərəfindən mənimsənilərək xüsusi mülklərə çevrilməsi, bir hissəsinin isə onlar tərəfindən başqalarına satılmasıdır. 5.Kənddə tam özbaşnalıq hökm sürür, qayda-qanundan əsər-əlamət yoxdur. 6.Əgər bu qanunsuzluqlar baş verməsəydi, kənd sakınlarının torpağa ehtiyacı yaranmazdı. 7.Mədrəsənin erməni sakınlarının Dərəsalqan torpağına iddiası və əlavə torpaq tələbi tamamilə əsassızdır [5, iş 203,v.3-4]. Şamaxı qubernatorunun və Dövlət Əmlakları üzrə Şamaxı Palatasının təqdimatı əsasında Mədrəsə ermənilərinin torpaq tələbi hökumət tərəfindən rədd edilmiş və bununla bağlı Qafqaz canişini 1850-ci il sentyabrın 19-da xüsusi sərəncam imzalamışdı. Sərəncamda deyilirdi: Mədrəsə sakınlarına və digər kəndlərin xəzinə sakınları onların istifadəsinə pay torpağı kimi verilmiş ictimai torpaqların satılması qəti şəkildə qadağan edilsin [5, iş 203,v.8-9]. Maraqlıdır ki, ermənilərə rəğbətlə yanaşan rus hökuməti onların yol verdiyi böyük bir cinayət əməli ilə

bağlı hər hansı bir cəza tədbiri görməmişdi.

Azərbaycanın dövlət kəndində bir cəmiyyətdə birləşən kəndlilərin pay torpaqlarının həyətlərə (ailələrə) və adambaşına görə bölgüsü sistemi hökm sürürdü. Yelizavetpol quberniyasının Şəki qəzasında torpaq payları yaşıdan asılı olmayaraq bir həyətə və ya ailəyə daxil olub, vergi ödəyicisi sayılan hər nəfərə görə bölünürdüsə, Şuşa və Cəbrayıl qəzalarında ailənin hər evli üzvü “bir baş” hesab olunaraq torpaq payı ilə təmin olunur və həmin torpağa görə də vergi və mükəlləfiyyət ödəyirdi. Bakı quberniyasının Göyçay, Şamaxı və Quba qəzalarında dövlət kəndlilərinin pay torpaqlarının bölgüsü toxu və ya kotan sistemində əsaslanırdı. Bu zaman hər kotan beş kameral həyətdən ibarət idi. Yararlı torpaqlar bölünərkən kəndli həyətlərində azı üç iş heyvanının olması da tələb edilirdi [8, 73-75].

Bu quberianın Quba qəzasına aid aparılan araşdırmlara görə kotan (xiş) sistemində kəndlilərin bir kotana görə pay torpağının ölçüsü 25-30 desyatın (hər həyətə 5-6 desyatın) arasında dəyişirdi. Çəltikçilik təsərrüfatlarını bacərən dövlət kəndlilərinin torpaq payının bölgüsündə isə “xir və ya “xirə” sistemindən istifadə olunurdu. Bir xirə çəltik plantasiyası 3-4 təsərrüfat başçısının nəzarətində olan pay torpaq sahəsini əhatə edirdi [8, 76-77].

Yuxarıda göstərdiyimiz faktlar dövlətə məxsus kənd cəmiyyətlərində sakinlərin kənd adlanan inzibati ərazidə ümumi-birgə istifadə etdikləri torpaqların (otlaq, örtüş, çəmən, meşə və s.) mövcudluğu şəraitində əkinəyararlı torpaqların getdikcə ayrı-ayrı ailələrin və ya bir qrup ailənin arasında bölünməsi prosesinin getdiyini göstərir. Bu prosesin güclənməsi heç şübhəsiz, pay torpaqlarının tədricən kəndlilərin sahibliyinə və ya mülkiyyətinə keçməsi üçün əlverişli imkan yaradırdı. Təsadüfi deyildir ki, 1857-ci ildə Rusiya imperatoru II Aleksandr dövlət torpaqlarının özgəninkiləşdirilməsi haqqında qanun imzalımıdı. Bu qanunda açıq şəkildə göstərilirdi ki, kəndlilər dövlət torpaqlarından yalnız istifadə hüququna malikdirlər [8, 149]. Lakin 1857-ci il qanunu Azərbaycanın dövlət kəndində pay torpaqlarının, bağ və plantasiyaların ayrı-ayrı kəndli ailələrinin xüsusi mülkiyyətinə keçməsi prosesinin qarşısını almaq gücündə deyildi.

Dövlətə məxsus təsərrüfatları bacərən sakinlərin qarşılışlığı ciddi problemlərdən biri də əkinlərin suvarılması məsələsi idi. Zaqqafqaziya diyarında, o cümlədən Şimali Azərbaycanda xanlıqlar dövründən qalma ənənəvi suvarma sistemi rus idarəciliyi dövründə saxlanılmış, lakin bu sahədə müəyyən dəyişikliklər də baş vermişdi. Şamaxı quberiniyasının Bakı qəzasında 18 verst uzunluğunda Pereküküł arxi olsa da, bağlar daha çox quyudan götürülən su ilə suvarılırdı. Şamaxı qəzasının əkin yerləri və bağları Göyçay çayından götürülən arxların hesabına su ilə təmin olunurdu. Kür çayından Qaracalı poçt stansiyasına qədər aparıllaraq burada yaradılmış su anbarı 500 desyatindək torpağın suvarılmasına imkan verirdi. Rus hökuməti dövründə Girdiman çayından Şamaxı qəzasının Qarabucaq kəndinə su arxi çəkilmişdi [8, 233-235].

XIX əsrin 40-cı illərinə aid bir arxiv sənədinə görə müxtəlif suvarma arx və kanallarının çəkilməsi, təmizlənməsi dövlət tərəfindən bu işə cəlb edilən

kəndlilər tərəfindən həyata keçirilirdi. Qaracalı su anbarına çəkilən Ləki, Qarabucaq və Navai arxlarında 1846-1848-ci illərdə təmir və təmizləmə işlərinə hökumətin sərəncamı ilə vergi ödəməyən dövlət kəndliləri cəlb edilmişdilər. Həmin kəndlilərə gördükleri iş üçün hər gün 10 gümüş qəpik pul ödənilirdi. Pirsaat çayından Maraqlı arxinin çəkilməsinə cəlb olunan işçilərin əmək haqqının eyni qaydada ödənilməsini dövlət xəzinəsi üçün ağır hesab edən Qafqaz canışını 1847-ci ildə ödəmənin yeni üsul ilə aparılması ilə bağlı sərəncam vermişdi. Həmin sərəncama görə bu arxin təmirində çalışan işçilərin əmək haqqı hər günə görə deyil, Əsasnamədə müəyyən olunmuş iş normasını nəzərə alaraq 12 gümüş qəpik həcmində ödənilməli idi [4, iş 247,v.165-166].

Çar hökuməti orqanları Zaqafqaziya diyarında suvarma sistemi və sudan istifadə ilə bağlı XIX əsrin 60-cı ilinədək, konkret olaraq 1846,1857 və 1859-cu illərdə bir neçə qanun versə də, əslində torpaq, kəndli və ali zümrənin statusu kimi çox vacib məsələlərdə olduğu kimi, bu problemi də demək olar ki, həll etməmişdi. Adı çəkilən qanunlarda isə sudan istifadə və su məsələlərinin həlli sahəsində xan dövründə qalan qaydaların əsas kimi götürülməsi xüsusilə vurgulanırı [8, 238]. Zaqafqaziyanın, o cümlədən Azərbaycanın sudan istifadə məsələsinin tam həlli bölgədə torpaqların mərkəzləşdirilməsinədək təxirə salınmışdı.Belə bir vəziyyətdə Azərbaycanın dövlət kəndində tez-tez su problemi yaranırdı.Məsələn, Şamaxı quberniyasının Bərgüşad kənd sakinləri Göycay çayından çəkilən arxlarda suyun azalması nəticəsində xəzinəyə məxsus əkinlərin, bağ və bostanların məhv olması ilə bağlı 1848-1849-cu illərdə Şamaxı hərbi qubernatoruna göndərdikləri şikayət ərizələrini dörd il sonra 1852-ci ildə araşdırmağa qərar verən hökumət orqanları əslində elə bir ciddi tədbir görməyərək vəziyyəti yerində öyrənməklə kifayətlənmişdilər [5, iş 90,v.1-2ax., 23-23 arx., 37-38, 80-85]. Çünkü su azlığıının səbəbi Göycay çayının mənbəyinə yaxın olan Qəbələ nahiyəsinin 4 kəndində dövlətə məxsus təsərrüfatların həmin çaydan götürdükləri su ilə suvarılması idi [4, iş 90.v.84-84 arx.]. Maraqlıdır ki, Bərgüşad nahiyəsinin Yuxarı və Aşağı Şilyan və Qarabörk kəndlərində yaşayan dövlət kəndlərinin əkin və bağlarının suvarılmasına Hacı Musa bəy adlı əyanın mane olması və Bərgüşad arxinin suyundan istifadəni onlara qadağan etməsi haqqında 1849-cu ilin yanvar ayında verdikləri ərizə ilə bağlı hökumət orqanlarının tədbirləri gecikməmişdi. Bəydən daha çox dövlətə məxsus kəndlərdə olan təsərrüfatlardakı məhsulun taleyini düşünən Dövlət Əmlakları üzrə Şamaxı Palatası 24 mart 1849-cu ildə Bərgüşad arxından gələn suyun 5 hissəyə bölünərək 2 hissəsinin Bərgüşad kəndinin istifadəsində saxlanılması, qalan hissəsinin isə Hacı Musa bəyin, xəzinə bağlarının və Qarabörk və Şilyan kəndlərinin daimi istifadəsinə verilməsi, suyun düzgün şəkildə bölgüsünə nəzarətin isə Göycay mirabına tapşırılması haqqında qərar vermişdi [5, iş 137,v.1-5 arx.].

Beləliklə, rus müstəmləkəciliyinin hökm sürdürüyü və bölgəyə çoxlu sayda xristian etiqadlı əhalinin köçürüлüb yerləşdiyi çox ağır və mürəkkəb şəraitdə Azərbaycanın dövlət kəndlilərinin torpaqla təminatı və sudan istifadənin vəziy-

yəti yaritmaz idi. Dövlətin qayğısından məhrum olan və ağır vergi və mükəlləfiyyətlər ödəyən Azərbaycanın xəzinə kəndliləri az torpaqlılıqdan əziyyət çəkir dilər.

ƏDƏBİYYAT

1. Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxiv, fond 6, siyahı 1
2. Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxiv, fond 24, siyahı 1
3. Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxiv, fond 30, siyahı 1
4. Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxiv, fond 32, siyahı 1
5. Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxiv, fond 36, siyahı 1
6. Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxiv, fond 63, siyahı 1
7. Акты собранные Кавказской Археографической комиссией. под ред. А.Берже. Том 7, Тифлис, Типография Главного Управления наместника Кавказского, 1878, 993 с.
8. Егиазаров С.А. Исследования по истории учреждений в Закавказье, ч.1, Сельская община. Сословный строй внутренняя организация и управление общинны в связи с землевладением, водовладением и податным обложением. Типография Императорского Университета, Казан, 1889, 336 с.
9. Gürcüstan Mərkəzi Tarix Arxiv, fond 2,siyahı 1
10. Газета «Кавказ», 22 апреля 1850 г. N.32
11. Quba əyalətinin kameral təsviri, 1831-ci ildə kollec registratoru Xotyanovski tərəfindən tərtib olunmuşdur. Tərcümə, giriş, qeydlər və yekun cədvəllərin müəllifi professor Tofiq Mustafazadə. Bakı: Sabah, 2008, 752 s.
12. Mustafazadə T. Quba xanlığı. Bakı: Elm, 2005, 480 s.
13. Rusiya Dövlət Tarix Arxiv, fond 379, siyahı 1
14. Шавров Н.Н. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам. Типография Редакции периодических изданий Министерства Финансов. Баку: Элм, 1990, 156 с.

ПОЛОЖЕНИЕ ИСПОЛЬЗОВАНИЕ ЗЕМЛЮ И ОРОСИТЕЛЬНОЙ ВОДОЙ В ГОСУДАРСТВЕННЫХ ДЕРЕВНЯХ АЗЕРБАЙДЖАНА В 30-50-Е ГГ. XIX ВЕКА

М.Г.АБДУЛЛАЕВ

РЕЗЮМЕ

Вопросы обеспечения землей, пользования земельными наделами и водой в государственных деревнях Азербайджана в 30-50-е гг. XIX века в отечественной историографии по сей день не нашло своего изучения на должном уровне. В предлагаемой вниманию статье, на основе нами обнаруженных новых и недавно введенных в научный оборот материалов из многочисленных архивных фондов, изучены положение с использованием земли и воды в государственной деревне в Азербайджане в условиях русского колониализма, влияние массового переселения представителей христианских народов на обеспечение землей государственных крестьян, тяжелое социально-экономическое положение этой категории крестьянства из-за неумелой и корыстной земельной политики царской России.

Ключевые слова: Азербайджан, Российская империя, государственная деревня, переселенческая политика, землепользование, водопользование

THE CONDITION OF THE UTILIZATION OF LAND AND WATER IN THE STATE VILLAGES OF AZERBAIJAN IN THE 30-50S OF THE XIX CENTURY

M.G.ABDULLAYEV

SUMMARY

The issues of land supply of the state peasants, the utilization of land and water of Azerbaijan in the 30s and 50s of the XIX century have not been yet properly studied in our agrarian historiography. The Paper analyses the situation of the utilization of land and water in the state village of Azerbaijan under Russian colonization, the impact of mass resettlement of Christian peoples on the land supply of state peasants, the difficult socio-economic situation of this peasantry because of Russia's agrarian policy on the primary and modern secondary sources.

Keywords: Azerbaijan, Russian Empire, state village, resettlement policy, utilization of land, utilization of water